

ŞUŞA MƏDƏNİYYƏTİNİN
İNCİLƏRİ

Şuşa memarlıq
səhnaməsi

Molla Pənah Vəqifin
muzey-məqbərə kompleksi
(1982-ci il)

Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi



Mədəniyyət Nazirliyinin “Şuşa ili” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələrə dair təqdimatlarla davam edir. “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimat Molla Pənah Vəqifin Muzey-Məqbərə Kompleksinə həsr olunub.

“Şuşa mədəniyyətinin inciləri”nin növbəti təqdimatı

Azərbaycanın qülləvari türbələrinin kompozisiya elementlərindən istifadə edilmişdi. Türbənin daxilində Molla Pənah Vəqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Ötən il avqustun 29-da Molla Pənah Vəqifin Muzey-Məqbərə Kompleksinin təmir-bərpa və yenidənqurmadan sonra

açılışı keçirildi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər.

Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Kompleksin bütün infrastrukturunu yenidən qurulub, yağış suları üçün drenaj və elektrik xətləri quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

***M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”***

Xalq qəzeti .- 2022.- 24 fevral.- S.8.